

# Dil açan das kitabı

“Hər tamaşa isə bir ömür...” kitabı milyonçu-mesenat Ağamusa Nağıyevin tarixi yadigarları haqqında maraqlı topludur

**XIX** əsrin ikinci yarısı, iyirminci yüzilliyin isə 20-ci ilinədək olan dövr Azərbaycan milli tarix elmi üçün öz yeni xüsusiyyətləri və problemləri ilə diqqəti cəlb edir. Bununla əlaqədar araşdırırmalar kitablara çevrilərək nəşr edilməkdədir.

Belə vacib nəşrlərdən biri neft milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin ömür yoldan söz açan, eməli fəaliyyətinə arxiv materialları əsasında ayna tutan “Hər tamaşa isə bir ömür...” kitabıdır. Toplu “Elm” nəşriyyatında çapdan buraxılıb.

Kitab müəllifin aşağıdakı epiqrafi ilə açılır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin uzaqqorənliyi, siyasi baxışı, əsl Sərkərdə kimi püxtələşməyi bizləri bir çox “oqaqdə köz, yazmağa söz” qalmadı məselinə tuşladı”.

Milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Ağa Musa Nağıyeva-Muxtarova sayca səkkizinci olan bu toplusu vəsítəsilə oxucusunu neft milyonçusu, xeyriyyəçi babasının ömrü yolu ilə tanış edir, onun fəaliyyətində indiyədək görünməyən səhiyələri vərəqləyir. Əslində, burada o, babasının şəxsi həyatından daha çox, zamanının, dövrün getirdiyi acı ruzigardan kimlərin salamat çıxıb xalqımızın taleyində mühüm rol oynadığına ayna tutur.

Məqalələr və arxiv sənədlərindən aydın olur ki, Ağa Musa Nağıyev heç də sıradan bir milyoncu olmayıb. Yaxın dövr tariximizə neft sənəyesi

və təhsilin inkişafında böyük xidmətlər göstərmiş ən zəngin milyonçu-mesenantın bu xeyirxahlığı da xalqımızın yaddaşına yazılmış.

Kitabda ümummilli mənafə naməni xidmətləri arasında diqqət çəkən məqamlardan biri də paytaxt Bakının bu gün də öz əzəmetliliyi, tarixiliyi, milli memarlıq nümunəsi sayılan, dördü xəstəxana kimi istifade edilən yüze yaxın binadır ki, onlardan biri də mesenantın “Cəmiyyət-xeyriyyə” üçün tikdirdiyi “İsmailiyyə”dir.

Nef sənayesinin nəhənglərindən sayılan Ağa Musa Nağıyevin xeyriyyəciliyini yalnız xalqımız bilmirdi. Onun bu xeyirxahlığının səs-sədasi qonşu və doğma, qardaş ölkələrdən də gəldirdi. Kitabda bir-birindən maraqlı və tarixi əhəmiyyətli faktlar yetərinçədir. Məsələn, 1914-cü ildə, yeni Balkan müharibəsi dövründə unudulmayan xeyriyyəcilirimiz Hacı Zeynalabdin Tağıyevlə Ağa Musa Nağıyev yetim qalmış uşaqlara kömək məqsədilə beş min rubl ianə etmələrinin yer almasıdır.

Ağa Musa Nağıyev rus-Osmanlı müharibəsi dövründə Erzurumun dağdırılmış məscidlərinin birində tapılan müqəddəs “Qurani-Kərim” kitabını satın alaraq qoruyub saxla-



yib, Sultan V Mehmet Rəşadə hədiyyə olaraq bağışlayıb. Türk sultani da Ağa Musa Nağıyevi belə xidmətlərinə görə “Məscidi” və “Osmani” ordenləri ilə təltif edib.

Kitabdağı “Məşhur VENZEL-EMBLEM” xüsusiylə diqqət çəkir. Müəllif emblemə şəhər edərək yazar: “Hambal şəhəsinin kənarlarında sünbüllə çələngləri, mərkəzində soykökü kirill əlifbası ilə həkk olunmuş “MH-dəş” kitabə: VENZEL-EMBLEM, Ağa Musanın keçmişini unutmadığına - hamballıq etdiyinə bir işarədir. Binaların üzərinə vurulduğu VENZEL milyonçunun daşlaşmış möhrünün təsirini bağışlayır. Mesenantın iş otagini VENZELin hazırlanmasına 2 kilogram qızıl sərf edilib. Həmin EMBLEMİ adını daşıdıığı və təsisçisi olduğum “Milli Dəyərlərin Qorunması” ictimai təşkilatının möhürü ilə yaşıdadıram”...

**Məhəmməd NƏRİMANOĞLU,**  
**“Azərbaycan”**